

Xülasə

Ad, soyad, ata adı: Fəxriyyə Məbudova Elçin

Xarici dil: ingilis, rus



Ali təhsil statusu:

Ali təhsil müəssisəsinin adı	İxtisas	Dərəcə	İl
Azərbaycan Müəllimlər İnstitutu	Xarici dil (ingilis dili)	Bakalavr	2004-2008
Mingəçevir Dövlət Universiteti	Xarici dilin metodikası və metodologiyası (ingilis dili)	Magistr	2018-2020

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:

Xarici dillərin tədrisi prosesində kommunikativ metoddan istifadə yolları

Elmi rəhbər: fil.f.d.,dos. İsmayılov Mayıl Yolçu oğlu

Çalışdığı vəzifələr:

Vəzifəsi	İş yeri	İl
Müəllim, fənn birliyinin sədri	Mingəçevir Turizm Kolleci	2008-2020
Müəllim	Mingəçevir Dövlət Universiteti	2020-.....

ÇAP OLUNMUŞ ƏSƏRLƏR

A. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr (tezislər) :

A1. Mingəçevir Dövlət Universitetində keçirilən “Davamlı inkişaf strategiyası, global trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda Beynəlxalq Elmi

Konfransına “Xarici dillərin tədrisində informasiya kommunikasiya texnologiyalarının əhəmiyyəti” , Mingəçevir, 10-11 dekabr 2021,

B. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr (tezislər):

B1. “Xarici dillərin tədrisi prosesində kommunikativ metoddan istifadə yolları” adlı tezis, Mingəçevir Dövlət Universiteti, “Tələbə və magistrantların Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş I elmi-nəzəri konfransı” Mingəçevir-2018, səh.41-42

B2.“Kommunikativ metod motivasiya vasitəsi kimi” adlı məqalə, Mingəçevir Dövlət Universiteti, Magistrantların “Elm günü”nə həsr olunmuş II Elmi-nəzəri konfransı, Mingəçevir-2020

B3. “Kommunikativ təlim metoduna tarixi baxış” adlı məqalə, Sumqayıt Dövlət Universiteti, Magistrantların XX Respublika elmi konfransı, Bakı-2020

B4. "Kommunikativ metod dil təlimində müasir və innovativ trend kimi" adlı tezis, Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar Respublika Elmi Konfransının materialları, Mingəçevir, 11-12 dekabr 2020

C. İştirak edərək sertifikat aldığı təlimlər:

C1. ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş 2021-ci ildə “Academic Writing: Professional Development Course Series” adlı 15 həftəlik peşəkar inkişaf təlimi

C2. 2021-ci il aprel-iyun aylarında ABŞ-ın Azərbaycandakı səfirliyinin ADA ilə birgə təşkil etdiyi “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi

C3. 2021-ci il avqust-dekabr aylarında ABŞ-ın Azərbaycandakı səfirliyinin Resource Hub ilə birgə təşkil etdiyi “Act today! Change tomorrow” təlimi

C4. 2021-ci il oktyabr- noyabr aylarında Mingəçevir Dövlət Universiteti ilə "T-Network - təhsildə təcrübə və kommunikasiya platforması"nın birgə layihəsi olan "Pedaqoji kadrların peşəkar inkişafı" təlimi